



Azərbaycan Respublikası

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

№ 37

17 aprel 2015-ci il

**Siyəzən rayonunda 15 may “Beynəlxalq Ailə Günü”nün
qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planının
təsdiq edilməsi haqqında**

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 18 mart 2015-ci il tarixli 1-247/15 nömrəli məktubunu nəzərə alaraq **qərara alıram**:

1. Siyəzən rayonunda 15 may “Beynəlxalq Ailə Günü”nün qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilsin (Tədbirlər Planı əlavə olunur).
2. Aidiyyəti məsul şəxslərə tapşırılsın ki, tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etsinlər.
3. Sərəncamın icrasına nəzarət Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarovaya tapşırılsın.

Arif Qasimov

**Siyəzən Rayon İcra Hakimiyyətinin
başçısının 17 aprel 2015-ci il tarixli
37 nömrəli sərəncamı ilə təsdiq edilmişdir**

**Siyəzən rayonunda 15 may “Beynəlxalq Ailə Günü”nün
qeyd olunması ilə əlaqədar
Tədbirlər Planı**

Sıra Nösi	Tədbirin adı	İcraçılar	İcra müddəti
1	Şəhərin mərkəzi küçələrinə Beynəlxalq Ailə Gününe həsr olunmuş transparant və banerlərin hazırlanıb yerləşdirilməsi: - 15 may Beynəlxalq Ailə Günü; -Sağlam ailə möhkəm gələcəyin təməlidir	Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Mədəniyyət və Turizm Şöbəsi	1-15 may 2015-ci il
2	Əhali arasında təlim-tərbiyə müəssisələrində, kəndlərdə, rayon mərkəzində dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, sağlam həyat tərzinin təbliği məqsədi ilə Ağsaqqallar və Ağbirçəklər Şurasının üzvlərinin iştirakı ilə: - “Yaşlı nəslin təcrübəsindən faydalanaq”; - “Sağlam həyat naminə-Erkən nigaha yox de”; - “İnsan alverindən özünü necə qorumalı”; - “Günəş hamı üçün” (sağlamlıq inkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası məqsədi ilə) adlı maarifləndirmə tədbirlərinin keçirilməsi	Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsi, Təhsil Şöbəsi, Mərkəzi Poliklinika, Gənclər və İdman İdarəsi, Siyəzən Rayon Ağsaqqallar Şurası	1-15 may 2015-ci il

3	<p>Komitənin rəsmi veb saytında yerləşdirilmiş çap materiallarının (“Reproduktiv sağlamlıq”, “Nikahdan əvvəl tibbi müayinə”, “QİÇS-ə yox! Özünüzü qoruyun!”, “QİÇS analizi ver. Riski sifıra sal!”, “Yaşlılara hörmət və qayğı təlimatları”, “Qan qohumları arasında nikah və onun fəsadları”, “İnsan alveri”, “Biz narkotiklərə yox deyirik”, “Ailənin əlifbası”, “Ailədə psixoloji iqlim”, “Ailə və iş”) çap edilərək əhali arasında paylanması</p>	<p>Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsi, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektoru, Mərkəzi Poliklinika, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Mədəniyyət və Turizm Şöbəsi</p>	1-15 may 2015-ci il
4	<p>15 may “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş Ailə Bayramında!</p> <ul style="list-style-type: none"> - “Ənənələrimizi qoruyaq”; - “Sağlam ailə-sağlam gələcəyin təməlidir”; - “Mütaliə edək, dünya görüşümüzü artırmaq”; - “Yaşlı nəslin təcrübəsindən faydalanaq”; - “Əylənək-öyrənək”; - “Hüquqlarımızı bilək”; - “Ailəmizin müsbət psixoloji iqlimini qoruyaq” adlı güşələrin təşkil olunması 	<p>Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Mədəniyyət və Turizm Şöbəsi</p>	15 may 2015-ci il
5.	<p>Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən rayonu təmsil edəcək ailənin 15 may 2015-ci il tarixində Şəmkir rayonunda keçiriləcək Ailə Bayramında iştirakının təmin edilməsi</p>	<p>Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi, Mədəniyyət və Turizm Şöbəsi</p>	15 may 2015-ci il